

GOLD LINE

taxta döşəmələr üçün yapışqanlar



ADESIV

since 1971

www.adesiv.it



GOLD LINE

"Yeni" Gold Line "R&D laboratoriyamızın ən son nailiyyətidir və o, istismar göstəriciləri, ekologiya və qablaşdırma baxımından, parket vurulması üçün təklif edə biləcəyimiz məhsul çeşidimiz içərisində ən üstün yeri tutur".



MS GOLD FLEX



- Təkkomponentli
- 100% MS Texnologiyası
- Yüksək effektivliyə malik
- Yüksək keyfiyyətli ilkin yapışqanlıq
- Bütün növ taxta döşəmələrin yapışdırılması üçün uygundur
- Tərkibində izosianat və aminlər yoxdur
- Tərkibində həlledici yoxdur
- Çox az VOC (Tezbuaxarlanan orqanik birləşmələr) buraxılması

Norması	800 - 1000 q / m2
Səthə çəkilmiş yapışqanı gözlətmə vaxtı	50 - 60 dəq.
Üstündə gəzmək olar	12- 18 saat
Tam bərkimə	48 - 72 saat

YÜKSƏK İSTİSMAR GÖSTƏRİCİLƏRİNƏ MALİK TƏKKOMPONENTLİ MS YAPIŞQAN

Xüsusilə sement əsaslı döşəməaltı və ya əvvəlcədən mövcud olan, hopdurmayan (mərmər, keramikadan hazırlanmış plitkalar, daş plitkalar, taxta səthlər) döşəmələr üzərinə bütün növ taxta döşəmələri yapışdırmaq üçün olan təkkomponentli silan əsaslı yapışqan.

EURO GOLD



- İki komponentli
- Yüksək istismar göstəriciləri (yapışma və möhkəmlik)
- Hər növ taxta döşəmələr üçün uygundur
- Mala ilə yaymaq çox asandır
- Tətbiqetmə zamanı yüksək səviyyəsini saxlayır
- Çox az VOC (Tezbuaxarlanan orqanik birləşmələr) buraxılması
- Xoş iy

Norması	1000 - 1400 qr / m2
Səthə çəkilmiş yapışqanı gözlətmə vaxtı	90 - 120 dəqiqə.
Üstündə gəzmək olar	12- 18 saat
Son bərkimə	48 - 72 saat

ƏTRAF MÜHİTƏ AZ TƏSİRİ OLAN İKİKOMPONENTLİ YAPIŞQAN (TAXTA DÖŞƏMƏLƏR ÜÇÜN)

Beton səthlər və ya əvvəlcədən mövcud olan, hopdurmayan (mərmər, keramikadan hazırlanmış plitkalar, daş plitkalar, taxta səthlər) döşəmələr üzərinə taxta döşəmələri yapışdırmaq üçün olan, susuz, epoksid-poliüretan əsaslı, iki komponentli yapışqan.



Bizimlə əlaqə



ADESIV S.R.L.
Via delle Rose, 31
36061 Bassano del Grappa (VI) - ITALY
Tel.: +39(0)424-566 406 - Fax: +39(0)424-566 473

www.adesiv.it - info@adesiv.it



The company complies to quality management system standard
UNI EN ISO - 9001 certified by SGS Italia S.p.A., certificate no. IT07/0491.